

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 200 (5672) 23 oktyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Bölgələrin sosial-iqtisadi inkişafı uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfər edib



Türkiyə-Azərbaycan birliyi sarsılmaz və əbədidir!



12

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb



4

Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub



7

Van Cən: "Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik"



8

Dmitri Savelyev: "Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır"



8

Media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb



9

11

Bəhruz Quliyev: "Ölkələrimiz arasında dostluq və qardaşlıq regionun tərəqqisinə xidmət edir"



11

Vüqar Rəhimzadə: "Star" NEZ kimi böyük layihələr gücümüzə güc qatır"



13

Ermənistan - parlament seçkiləri, yoxsa parlament müharibəsi ərafəsində?



Bölgələrin sosial-iqtisadi inkişafı uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda görülən işlər haqqında məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev



Rəsmi xronika

Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanos Aderə təbrik məktubu göndərüb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Macarıstan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildiren lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 22-də "Azərişiq" Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildiren lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə tanış olub.



ve Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədov Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat verdilər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildiren düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildiren lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının

Bölgələrin sosial-iqtisadi inkişafı uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfər edib

Əvvəli Səh. 2

AZƏRTAC xəbər verir ki, İmişli Rayon Məhkəməsinin sədri Qurban Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina iki-mərtəbəlidir. Bu bina da digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünüb, habelə əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılıb. Binada dövlətimizin başçısının tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur qurulub, Dünya Bankı ilə Ədliyyə Nazirliyinin həyata keçirdiyi birgə layihə çərçivəsində bina müasir İKT ilə təchiz edilib, ən yüksək səviyyədə məhkəmə və konfrans zalları inşa olunub. Burada videokonfransların, elektron sənədlərin dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparən avadanlıqlar quraşdırılıb.



22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildiren lenti kəsdi. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış oldu.

Dünən həmçinin İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildiren lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildiren lenti kəsdi.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üz-



Məhkəmədə "elektron icra" sistemi tətbiq edilir və bu sistem vasitəsilə məhkəmə qərarlarının elektron qaydada icraya yönəldilməsi təmin olunur, məhkəmə ilə icra qurumu arasında sənədlərin kağızsız mübadiləsi həyata keçirilir. Dörd hakim, 30-dək məhkəmə və ədliyyə işçisinin fəaliyyəti üçün nəzərdə tutulan binada müxtəlif tədbirlər keçirməyə imkan verən konfrans zalı və təlim otağı, habelə kitabxana, arxiv, təqsirləndirilən şəxslərin



saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

İmişli Rayon Məhkəməsinde

vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir

elektron informasiya daşıyıcıları quraşdırılıb. Bunlar vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın

rə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər. Prezident İlham Əliyev İmişli "ASAN xidmət" mərkəzini işə saldı.

23 oktyabr 2018-ci il

“Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq yüksək səviyyədədir”

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirdi.

2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsikli krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər



üzün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğuladı. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər verəcəyini dedi. Dövlətimizin

başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar oldu-

ğunu bildirdi.

Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirdi və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını de-

di.

Xoş sözlərə görə minnətdarlığını bildiren Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Asiya İnkişaf Bankının vitse-prezidenti bildirdi ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdi. Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənilməsinin önəmini vurğuladı.

Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hər tərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdi.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş etdi.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 71-ci kitabındakı materiallar 2015-ci ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri Antalyada “Böyük İyirmi-lik” ölkələri liderlərinin Sammiti olub. Kitabda Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri zamanı Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxışı, terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr barədə materiallar yer alıb. Nəşrə dövlətimizin başçısının Sammitlə bağlı hazırlanmış xüsusi buraxılışda dərc olunmuş “Ümumi strategiyanın formalaşdırılması” məqaləsinin mətni daxil edilib. Həmin məqalədə deyilir: “Azərbaycan dünyanın ayrı-

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir”.

Kitabda Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı Birgə Bəyannaməni imzalamasına, Marnelidə “Çay evi” Tədris Mərkəzi ilə tanışlığına, Fransaya işgüzar, Belarusa rəsmi və Çin Xalq Respublikasına dövlət səfərlərinə, dövlətimizin başçısına Çinin Renmin Universitetinin “Tarix üzrə Fəxri professor” diplomunun təq-

dim edilməsi mərasimində dair informasiyalar toplanıb.

Bu cildə Prezident İlham Əliyevin müxtəlif nitq və çıxışları, KİV-lərə bəyannatları, həmçinin məktubları ilə tanış olmaq mümkündür.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Yaponiya, Monteneqro, Rusiya, Pakistan, Malta, Avstraliya, ABŞ, Böyük Britaniya və digər dövlətlərin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dünya Bankı, ATƏT, BMT və başqa təşkilatların yüksək vəzifəli şəxslərini, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrələrini qəbul etməsi barədə materiallar daxil edilib.

Kitabda Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqinin, Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasında, ISESCO Baş Konfransının Bakıda keçirilən XII ses-

siyasının açılışında çıxışlarının mətnləri də verilib.

Oxucu 71-ci kitabda ölkə rəhbərinin Zaqatala rayonuna, Şəki şəhərinə, Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının yeni binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər. Dövlətimizin başçısının Bakıda yeni salınan yolların, parkların, yenidən qurulan küçə və prospektlərin açılışında, Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı barədə materiallar da bu nəşrdə yer alıb. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərneşr” tərəfindən buraxılan 71-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.



Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında "ABAD" layihəsinin xüsusi yeri var. "ABAD" Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir.

O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan "ABAD" yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının "ideyadan rəflərə" daşınmasına kömək edir. "ABAD" istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya "ABAD" tərəfindən həyata keçirilir. "ABAD" ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, "vahid pəncərə" prinsipindən istifadə edərək, ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir.

Regionlara hər səfər sosial rifahdan xəbər verir

Məhz bu baxımdan, dövlət başçısının, ənənəvi olaraq bölgələrə səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, "ABAD" Ailə Mərkəzləri Bizneslərinin açılışlarında, eyni zamanda, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə maliyyə vəsaitlərinin ayrılması regionların və həmçinin, vətəndaşların rifah halının yaxşılaşmasına göstərdiyi diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, "ABAD Mərkəz" in yaradılması artıq genişlənməkdədir və vətəndaşlar da bundan çox məmnundular. Belə ki, bunu sayca Balakən rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ikinci "ABAD Mərkəz" in açılışında vətəndaşlarla görüşü zamanı bir daha şahidi olduq. Ölkə Prezidenti bildirib ki, bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək: "Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraitə yaradır. Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq".

Prezident-vətəndaş münasibətləri reallığın yüksək təzahürüdür

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım Zurnayeva dövlət başçısına minnətdarlığını bildirərək söyləyib ki, hər zaman çıxışlarınızda bildirdiyiniz ki, siyasətinizin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır: "Bu gün Sizin təşəbbüsünüzle Azərbaycan ailəsinə asan dəstək olan "ABAD" in yaradılması da bunun əyani sübutudur. Bizim ailəmiz üçün meyvə bağı brendi yaradılıb, məhsulumuzun satışından alınan vəsait isə birbaşa bank hesabımıza köçürülür. Məhsulların satışında, qablaşdırılmasında, daşınmasında, rekla-



Vətəndaşlara xidmət edən mühüm struktur

İlham Əliyev: "ABAD Mərkəz" in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir"



mında, dizayn işində "ABAD" bizə dəstək olur. Bizim üzərimizə düşən yeganə vəzifə isə bir "ABAD"çı kimi yüksək keyfiyyətli məhsul hazırlamaqdır".

Göründüyü kimi, ölkə Prezidenti 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə "ABAD" -in güclü bir layihəyə çevrilməsi üçün təkə institsional dəstəyin olması deyil, onun bir biznes layihəsi olaraq, ictimai-ləşdirilməsinə ehtiyacı vardır. Bu layihənin həyata keçirilməsi təkə ailələrin biznes təşəbbüslərinin stimullaşdırılması yox, eyni zamanda, bu ailə insitutlarının dayaqlarının möhkəmləndirilməsinə xidmət edəcək bir layihədir. Biznes-planların tərtib olunmasından başlayaraq, son məhsulun satışınadək və eyni zamanda, maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı göstərəcəyini nümayiş etdirir.


Ailə təsərrüfatlarının inkişafı məşğulluğu artırmaqla yanaşı, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldir

ri icra edib. Ü.Mehdiyev iki il ərzində "ABAD" a qoşulan ailələrin gəliri barədə də məlumat verərək bildirib ki, ailələrin gəlirləri müxtəlifdir: "Elə ailə var ki, aylıq 3000, digərləri isə 300-500 manat qazanıb. Bu, məhsulların bazarda tələb-təklifinə uyğundur. Fikrimcə, kifayət qədər normal məbləğdir. Ümumiyyətlə, bu mərkəzlərin yaradılmasında məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir. Eyni zamanda, "ABAD" -in fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində də fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, "ABAD" kiçik və orta sahibkarlığın, eləcə də, ailə təsərrüfatının inki-

şafına hesablanmış bir təşəbbüsdür: "ABAD" -in bu gün ölkədə kiçik və orta sahibkarlığı dəstəkləyən fondlardan əsas fərqi ondan ibarət olacaq ki, əgər fondlar yalnız güzəştli kredit verib, bu zaman girov tələb edirlərsə və kreditlərin məbləği yüksədirsə, "ABAD" -da prosedurlar fərqli olacaq. "ABAD" sahibkarlıq təşəbbüsü ilə çıxış edən şəxsin ideyasının gerçəkləşməsinə yardım edəcək. Bu, birbaşa biznes-planın hazırlanmasından başlayacaq. Bu gün fəaliyyət göstərən fondlar biznes-plan hazırlamırlar, onlar bunu şəxslərdən tələb edirlər. Amma "ABAD" ailələr üçün həm də biznes-plan hazırlayan qurumdur.

V.Bayramovun fikrincə, "ABAD" -in ən böyük özəlliyi odur ki, o, "ASAN Xidmət" in tərkibində formalaşmış. Bu isə onun şəffaf və korrupsiyasız işləməsi üçün çox ciddi bir mesajdır. "ABAD" -in bağlı olduğu "ASAN Xidmət" ölkə başçısının birbaşa iradəsi ilə formalaşmış, korrupsiyasız və şəffaf fəaliyyət göstərməsi baxımından, brendə çevril-



Ötən ay "ABAD" -in yeni, sayca doqquzuncu etno-butiki Bakı şəhərində yerləşən beşulduzlu hotellərdən biri olan "Fairmont Bakı Flame Towers" -də fəaliyyətə başlaması Prezident İlham Əliyevin ailə təsərrüfatının inkişafı üçün həyata keçirdiyi islahatların tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, "ABAD" Ailə Biznesinə Asan Dəstək qısa müddətdə "ABAD" qarşılıya qoyulan vəzifələ-

miş bir modeldir. Ona görə də, birmənalı şəkildə demək olar ki, "ABAD" şəffaf, korrupsiyasız, süründürməçilik olmadan fəaliyyət göstərir. Bu isə vətəndaşların qurumun xidmətlərinə birbaşa çıxış və ondan rahat istifadə imkanlarını artırır. Eyni zamanda, bu, kiçik və orta sahibkarlığın, eləcə də, ailə təsərrüfatının inkişafına stimullaşdırmaqla yanaşı, yeni iş yerlərinin yaradılması baxımından, olduqca vacib bir qurum olaraq, fəaliyyət göstərir".

23 oktyabr 2018-ci il

Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub

Oktabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə "Müasir dünyada dialoq" mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov tədbirlərdə iştirak edib.

Ərciyəz Universitetində Azərbaycan, Türkiyə və Rusiya deputatlarının, bu ali təhsil ocağının professor-müəllim heyətinin, tələbələrini, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən konfransdan əvvəl universitetin tarixini əks etdirən fotosərgi ilə tanışlıq olub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış rəhbərlik etdiyi təhsil ocağı ilə bağlı məlumat verib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təşkil olunan konfransın əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, müasir dünyada dialoq çağırışı etmək sülh və sabitlik siyasətinin tərənnümüdür.

"Vətən" qəzetinin guşə yazarı Kürşad Zorlu müasir dövrdə dialoqun əhəmiyyətindən danışib. Mehriban dostluq və səmimi qonşuluq siyasətinin böyük önəm daşdığını qeyd edən jurnalist ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan tədqiqatçı təcavüzkar dövlətin işğalçılıq siyasətini təkə Azərbaycan üçün deyil, bütün sülhsevər ictimaiyyət üçün təhlükə adlandırılıb. O bildirib ki, əgər dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmasa bu problem region üçün təhlükə mənbəyi kimi davam edəcək.

Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasimov mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.

Dmitri Savelyev qeyd edib ki, Rusiya Azərbaycan, Türkiyə və İranla səmimi münasibətləri, çoxxəstəmətlili əməkdaşlıq siyasətini davam etdirməkdədir. Bu siyasətin daha faydalı nəticələr verməsi üçün Azərbaycan, Türkiyə, Rusiya və İran arasında dördtərəfli formatda əməkdaşlığın qurulması mühüm əhəmiyyət daşıyır.

Digər deputatlar Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini inkişaf etdirmək üçün belə tədbirlərin böyük təsirə malik olduğunu söyləyiblər. Ramin Qasimov diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Rusiya millət vəkllərinin iştirakı ilə belə bir konfransın təşkil olunması böyük əhəmiyyət daşıyır. Bu cür görüşlər qarşılıqlı faydalı əlaqələrin əsasını təşkil edir.

İkitərəfli əməkdaşlıq əlaqələrinin dördtərəfli platformaya keçirilməsi ideyasının yüksək əhəmiyyət daşdığını qeyd edən Türkiyə-

Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım əminliklə bildirib ki, belə bir təşəbbüs bütün tərəflərin maraqlarını əks etdirir. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayıran Şamil Ayrım Ermənistanın beynəlxalq hüququn normalarına məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasını sülhsevər dünya ictimaiyyətinə qarşı həqarət kimi dəyərləndirib. Türkiyəli deputat bildirib ki, əgər təcavüzkar



Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməseydi, Türkiyəyə qarşı əsassız iddialarda olmasaydı, nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların tələblərinə əməl etsəydi Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən layihələrdən kənar qalmazdı.

Çıxışlarda səsləndirilən fikirləri sülh və inkişaf çağırışı kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə sülh, tərəqqi və inkişaf siyasəti yürüdür. Azərbaycan bütün dövlətlərlə mehriban münasibətdə olmaqda maraqlıdır. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq və ərazi bütövlüyünə qarşı deyilik. Eyni zamanda, bütün ölkələrdən də ərazi bütövlüyümüze hörmətlə yanaşmasını və daxili işlərimizə qarışılmamasını istəyirik. Azərbaycanın həyata keçirdiyi bütün iqtisadi layihələr region ölkələrinin kompleks inkişafı üçün düşünüldü. Azərbaycanın həyata keçirdiyi üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının real nəticələri var.

Əli Həsənov təəssüf hissi ilə bildirib ki, təcavüzkar Ermənistan dövləti Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Bu siyasət zərərli və təhlükəlidir.

Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov təhsil aldığı ali məktəbdə belə bir konfransın keçirilməsinin önəmli olduğunu qeyd edib.

Həmin gün Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Xocalı soyqırımını başəriyyəyə qarşı cinayət kimi dəyərləndirən Talas Rayon Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu bu faciəni törədənlərin beynəlxalq ədalət məhkəməsi tərəfindən mühakimə olunmasının vacibliyindən danışib. Bələdiyyə sədri qeyd edib ki, bütün Türkiyə xalqı Xocalı soyqırımını öz dərdi kimi yaşayır. Bu parkda Xo-



calı şəhidlərinin hər birinin xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkilib.

Sonra çıxış edən Ramin Qasimov Xocalı parkının və abidəsinin açılışında Rusiyanı təmsil edən geniş heyətin iştirakının önəmli olduğunu bildirib. O vurğulayıb ki, Xocalı şəhərində beynəlxalq hüququn qadağan etdiyi faşist əməlləri törədilib. Bu gün biz Rusiya nümayəndə heyəti olaraq burada iştirak edirik və bu qətləmə barədə həqiqətləri bütün dünyaya çatdırmaq istəyirik. Biz bu faciəni heç vaxt unutmayacağıq. Bu dəhşətli faciəni yaşayan

cieni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr öz dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımını ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün onlar təbliğat işlərinə qoşulmalıdırlar.

Xocalı soyqırımını təkə Azərbaycanın yox, bütün insanlığın faciəsi kimi dəyərləndirən Şamil Ayrım bildirib ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. O deyib ki,



şahidlərin danışdıqlarını eşidənlər göz yaşlarını saxlaya bilmirlər. Əminlik ki, bu qətləmə törədənlər gec-tez öz cəzalarını alacaqlar.

Dmitri Savelyev çıxışında bildirib ki, 26 il əvvəl Xocalıda dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımını barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu fa-

bu gün Türkiyə xalqı Xocalı soyqırımını acısı ilə yaşayır. Hər kəs bu soyqırımını barədə məlumatlandırılmalıdır. Videolar, fotolar, şahidlər var, amma dünyanın böyük bir hissəsi yenə də susur. Xocalı soyqırımını bütün dövlətlər tanımalıdır.

Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci fevralın 25-dən 26-na keçən gecə şahidi olduğu soyqırımını barədə dəhşətləri tədbir iştirakçıları ilə bölüşüb.

Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub



Əvvəli Səh. 6



O deyib ki, həmin gecə ermənilər qocalara və qadınlara, uşaqlara rəhm etməyiblər. Bu soyqırımını təcavüzkar Ermənistan dövləti və erməni terror təşkilatları törədib. Cəsədlər təhqir olunub. Bu cinayəti törədənler bu gün sərbəst gezlirlər, beynəlxalq tribunlarda onlara söz demək üçün şərait yaradılır.

Ərciyəz Universitetinin məzunu Nəcəf Qəmbərov əmin olduğunu bildirib ki, Dağlıq Qarabağ problemi gec-tez beynəlxalq hüququn normaları əsasında öz həllini tapacaq. Azərbaycan işğal altında olan ərazilərini təcavüzkardan azad edəcək və bir gün Xocalı şəhərində Kayseri parkı salınacaq. Xocalı parkının salınması və şəhidlərin xatirəsinə abidə ucaldılmasında



əməyi olan bütün şəxslərə Azərbaycan dövləti adından təşəkkürünü ifadə edən Prezidentin köməkçisi Əli Həsənov Xocalı soyqırımının dəhşətləri barədə danışib. Sovetlər İttifaqı dağıldandan sonra əhatə dairəsinə və cinayətin metodologiyasına görə ən dəhşətli faciənin Xocalı soyqırımı olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, 26 ildir bu qanlı cinayətin acılarını yaşayırıq. Xocalı soyqırımını törədənler Ermənistan dövlətinə rəhbərlik ediblər, onlara BMT tribunasında meydan verilib. Biz Xocalı haqqında həqiqətləri dünyaya çatdırmaqla, Xocalı barədə kitablar nəşr etməklə, abidələr qoymaqla erməni xalqına qarşı düşmən əhval-ruhiyyəsi aşılamaq istəyirik. Biz erməni xalqının içərisindən çıxmış, uzun müddət hakimiyyətdə olmuş o cinayətkarları dünyaya tanıtdırmaq istəyirik. Bunların törətdiyi əməllərin mahiyyətini dünyaya çatdırmaq istəyirik ki, bir də tarixdə belə qanlı faciələr təkrarlanmasın. Tarix buna qiymət vermədikcə belə halların təkrarlanması mümkün ola bilər. Buna görə də sülhsevər bəşəriyyəti bu faciəyə düzgün qiymət verməyə çağırıraq.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Kayseri

Oktabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondu və Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində Heydər Əliyev adına tələbə yataqxanasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, Kayseri vilayətinin rəhbəri Süleyman Kamçı, Azərbaycan, Türkiyə və Rusiya deputatları, Abdullah Gül Universitetinin professor-müəllim heyəti və tələbələri, QHT və KİV təmsilçiləri tədbirdə iştirak ediblər.

Əvvəlcə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Abdullah Gül Vəqfinin sədri Mustafa Çıkrıkcıoğlu rəhbərlik etdiyi qurumun məqsədlərindən danışib. O, ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edərək universitetin tələbə yataqxanasına Ulu Öndərin adının verildiyini söyləyib. Bildirib ki, məqsəd onun adının əbədiləşdirilməsidir.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, türk dünyasının inkişafı üçün göstərdiyi səylərdən, o cümlədən Azərbaycan-Türkiyə münasibətlə-

Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib



Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev və Dumanın məsul əməkdaşı Ramin Qasımov Heydər Əliyev şəxsiyyəti barədə fikirlərini bildirdilər. Dmitri Savelyev diqqətə çatdırıb ki, keçmiş SSRİ rəhbərliyində hər zaman prinsipliliyi, qətiyyəti, işgüzarlığı ilə seçilən Heydər Əliyev nəhəng siyasi xadim kimi tarixdə ad qazanıb.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu gün Kayseridə keçirilən mühüm tədbirlər Türkiyə ilə qardaşlıq münasibətlərimizin gös-



rinin inkişafı naminə xidmətlərindən bəhs edib. Bildirib ki, belə bir möhtəşəm universitetin tələbə yataqxanasına Heydər Əliyevin adının verilməsi Ulu Öndərin şəxsiyyətinə göstərilən ehtiramdır.

təricisidir. Ulu öndər Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimdir, kədəri kədərimizdir" ifadəsindən qaynaqlanaraq "Bir millət, iki dövlət" fikri ilə

Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyət daşıyan inkişaf strategiyasının təməlini qoyduğunu diqqətə çatdıran Əli Həsənov vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və yenice istifadəyə verilən "Star"

neft emalı zavodu bu təməlin mühüm nəticələrindəndir. Əli Həsənov əminliklə bildirib ki, bu yataqxanada yaşayan tələbələr ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün öz vətənləri və xalqları naminə yaşadıkları fədakar həyatı özlərinə örnək götürəcəklər.

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül çıxışında deyib ki, Heydər Əliyev həyatının bütün dövrlərində yorulmaz fəaliyyət göstərmiş. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Abdullah Gül qeyd edib ki, Azərbaycana hər səfərində böyük inkişafın şahidi olur. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İzmir şəhərində "Star" neft emalı zavodunun istifadəyə verilməsini iki qardaş ölkənin tarixi uğuru adlandırır.

Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin qurub-yaratmaq eşqindən, həyata keçirdiyi böyük layihələrdən, onun prinsipliliyindən danışdılar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev şəxsiyyəti tarixin bütün dövrlərində ehtiramla yad olunacaq, onun şəxsiyyətinə hər zaman ehtiram göstəriləcək. Mərasim keçirilən salonda ümummilli lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitablar və fotolar sərgilənirdi. Heydər Əliyev adına tələbə yataqxanası 9 min kvadratmetr ərazini əhatə edir. Üç blokdan ibarət yataqxanada 375 tələbə yaşayacaq. Bu müasir yataqxanada tələbələrin rahat yaşayışı üçün hər cür şərait yaradılıb.

Dmitri Savelyev: “Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır”



Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. SİA-nın verdiyi məlumata görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladı ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar.

“Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”, - deyərək rusiyalı deputat əlavə edib.

Misir mətbuatı Azərbaycanın Fələstin xalqına yardım etməsindən yazır

Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadıqlığını nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində yardım etməsi Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayılan xəbərlərdə ölkəmizin bu addımı təqdir edilir. Həmçinin Azərbaycanın terrorun bütün forma və təzahürələrini pislədiyi, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Bundan başqa, ermənilərin törətdikləri yüzlərlə terror aktı nəticəsində çoxlu sayda azərbaycanlının həlak olduğu diqqətə çatdırılıb.

“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində



işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin təbiiq barədə metodiki köməklik də göstəriləcək. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə SİA-ya verilən xəbərdə görə, bununla yanaşı, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum olan nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsi bildirişlərinin qeydiyyatı alınması və bu barədə işəgötürənə, əmək müqaviləsi bildirişləri barədə işçilərə məlumatın verilməsi “DOST” mərkəzlərinin xidmətləri sırasına daxildir. Mərkəzlərdə yeni və yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportların təqdim olunması da həyata keçiriləcək.

Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi, əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimlərin təşkil edilməsi “DOST” mərkəzlərində göstəriləcək xidmətlərdən olacaq.

Van Çen: “Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik”



Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) sədr müavini Van Çen ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Çin-Azərbaycan əlaqələrinin bir neçə əsrlik tarixi olduğunu vurğulayan Van Çen müasir dövrdə münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. İki ölkə münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan ÜXNY-nin sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfərinin əlaqələrimizin genişlənməsində və möhkəmlənməsindəki rolunu xüsusilə vurğulayıb.

Van Çen Azərbaycanın özü üçün müəyyən etdiyi inkişaf yolunu dəstəklədiklərini bildirərək, ölkəsinin ikitərəfli əlaqələrimizin daha da inkişafı istiqamətində birgə səylərini davam etdirəcəyini bildirib. O, iki ölkənin qanunverici orqanları arasında mövcud olan əlaqələrdən danışıq, Milli Məclis sədri Qoçay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Çinə səfərinə xatırladı.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün təşəkkür edən ÜXNY-nin sədr müavini ölkələrimizin humanitar və mədəni sahələrdə əlaqələrinin də müxtəlif layihələrlə inkişaf etdirildiyini diqqətə çatdırıb. O, cari il ərzində Çində Azərbaycan musiqisindən ibarət bir neçə konsertin keçirildiyini yada salaraq, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin Çində tanınılmasına baxımından vacibliyini vurğulayıb.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün dəvətə görə təşəkkürünü bildiren Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi. Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdıran Ə.Əhmədov tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolunu vurğulayıb.



Hazırda iki ölkə arasında əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirən Ə.Əhmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmlənməsinə töhfələr verdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Ə.Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini deyib.

Baş nazirin müavini Çinin “Bir kəmə, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan edib.

X X X

Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə görüşdə hakim partiyalar arasında sıx əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sun Tao iki ölkənin liderlərinin əlaqələrimizin müxtəlif istiqamətlər üzrə inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hakim partiyaların da üzərinə vəzifələr düşdüyünü bildirdi. O, Çin Kommunist Partiyasının bununla bağlı hər cür əməkdaşlığa hazır olduğunu deyib.

ÇKP rəsmisi Azərbaycanı yaxşı dost kimi gördüklərini, tarixi kökləri olan münasibətlərimizin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

“Bir kəmə, bir yol” təşəbbüsünün reallaşmasında birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunan Sun Tao bu strategiyanın bütün iştirakçı ölkələrin inkişafına imkan yaradacağına əminliyini ifadə edib. “Coğrafi olaraq Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan “Bir kəmə, bir yol” strategiyası üçün vacib ölkədir. Biz Azərbaycanın imkanlarından birgə istifadə etməklə bu layihənin uğurlu icrasına və bununla da xalqlarımızın rifahının daha da yaxşılaşmasına nail ola bilərik”, - deyərək departament rəhbəri vurğulayıb.

Dövlət başçılarının səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafında əvəzsiz rol oynadığını qeyd edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Çin ilə əlaqələrin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ə.Əhmədov ölkəmizin Çinin “Bir kəmə, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən olduğunu diqqətə çatdıraraq böyük iqtisadi və nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycanın bu layihədə oynadığı roldan danışıb. Ötən il istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa demir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars demir yolu xətti İpək Yolunun vacib məqamı olmaqla yanaşı, “Bir kəmə, bir yol” təşəbbüsünün icrası baxımından böyük addımdır.

Baş nazirin müavini Ə.Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib. Bildirib ki, Azərbaycanın da “Vahid Çin” siyasətinə dəstəyi dəyişməyib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olublar. Fondun "Azərbaycan Xalq Cümhuriyyəti ili" ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşıyıb.

Səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Cəmaləddin Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Ədalət" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil



Abbas, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgəri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir Mustafayev və Mirsəid Ağayev iştirak ediblər.

Səfərin ilk günü - oktyabrın 18-də media təmsilçiləri və Azərbaycan Respublikasının Gürcüstandakı fəvqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Tbilisi şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında

ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Media təmsilçiləri sonra Tbilisidəki Botanika bağına gələrək köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Həsən bəy Ağayev, Fətəli Xan Xoyskinin, eləcə də görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.

Səfər çərçivəsində media nümayəndələri daha sonra Tbilisi şəhərində 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"nin elan edildiyi tarixi bina ilə tanış olublar. Azərbaycanlı jurnalistlərə məlumat verilib ki, Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal bəyannamələrinin elan edildiyi tarixi bina çar Rusiyası dövründə Qafqaz canişinliyinə məxsus olub və hazırda "Gənclər evi" kimi fəaliyyət göstərir.

Bildirilib ki, 1918-ci il fevralın 23-də binada Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçilərindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 44, Gürcüstan sosial demokratlarının 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub. Qeyd olunub ki, Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxdığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də Seymin azərbaycanlı nümayəndələri müvəqqəti Milli Şuranın yaradıldığını elan ediblər və Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra Milli Şuranın 26 üzvünün iştirak etdiyi ilk iclasda "İstiqlal Bəyannaməsi" qəbul olunub. Beləliklə, 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində yerləşən bu tarixi binada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edilib. Yeni yaranmış hökumət

və Milli Şura iyunun 16-dək, yeni Gəncəyə köçürülənədək həmin binada fəaliyyət göstərüb.

Azərbaycan nümayəndə heyətinin üzvləri bina ilə yaxından tanış olublar. Media təmsilçiləri bir vaxtlar gərgin müzakirələrin aparıldığı "Güzgüli salon"da, sənədlərin imzalandığı "Ağ salon"da və qərarların oxunduğu, iclasların keçirildiyi "Qırmızı salon"da olub, binanın bağçasında xatirə fotosu çəkiliblər.

Həmin gün Azərbaycanın media təmsilçiləri və Azərbaycanın Gürcüstandakı fəvqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstan parlamentində olublar. Fondun icraçı direktoru Vüqar Səfərlı, eləcə də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Azərbaycanın media nümayəndələrinin Tbilisiyə səfərinin məqsədi barədə məlumat veriblər.

Fondun icraçı direktoru Vüqar Səfərlı iki strateji tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib. İcraçı direktor hər iki ölkənin media nümayəndələri arasında birbaşa əlaqələrin yaradılması, informasiya mübadiləsinin təmin edilməsi üçün qarşılıqlı səfərlərin və tədbirlərin təşkilinin vacibliyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ikitərəfli əlaqələrin dinamik inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq beynəlxalq tədbirlərdə hər iki ölkənin parlamentlərinin taleyüklü məsələlərdə eyni mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Gürcüstanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Giorgi Mosidze bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. O, deputatların və KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və intensivləşdirilməsi üçün səylərini artıracağını bildirib.

23 oktyabr 2018-ci il

Media təmsilçilərinin Gürcüstana səfəri uğurlu nəticələrlə yekunlaşıb

Əvvəli Səh. 9

Söhbət zamanı qarşılıqlı maraqlı doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oktyabrın 19-da media təmsilçiləri səfərin təşkilinə hərtərəfli dəstək verən Azərbaycanın Gürcüstandakı səfirliyində olublar. Qonaqlar əvvəlcə səfirliyin binasında yaradılmış iş şəraiti ilə yaxından tanış olublar.

Səfir Dursun Həsənov qonaqları səmimi salamlayaraq onlara səfirliyin diplomatik missiyası, habelə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutduğunu xüsusi diqqətə çatdırıb. Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən səfir Dursun Həsənov deyib: "Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub".

Fondun icraçı direktoru Vüqar Səfəri öz növbəsində Azərbaycan jurnalistlərinin Gürcüstana səfərinin məqsədi barədə məlumat verib, habelə səfərin təşkilinə verdiyi dəstəyə görə səfir Dursun Həsənova və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirdi.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və səfirliyin birinci katibi Vüqar Mustafayev çıxış edərək Gürcüstandakı soydaşlarımızı rahat edən bəzi məsələlərin - xüsusilə də Azərbaycan dilində məktəblərin sayının azalması və müəllim kadrların hazırlığı sahəsində bəzi problemlərin olduğunu vurğulayıblar. Görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edərək səfirliyin Gürcüstandakı soydaşlarımızın problemlərinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndiriblər. Media nümayəndələri səfirliklə ölkənin aparıcı KİV-ləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli təkliflər səsləndiriblər.

Görüşün sonunda icraçı direktor Vüqar Səfəri Fondun xatirə hədiyyəsini səfir Dursun Həsənova təqdim edərək Azərbaycanın Gürcüstandakı səfirliyi ilə ölkənin aparıcı media qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsinə diqqətə çatdırıb.



cüstandakı səfirliyi ilə ölkənin aparıcı media qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsinə diqqətə çatdırıb.

Azərbaycanın media təmsilçiləri daha sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər. Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti, habelə burada nümayiş olunan sənəd və eksponatlar barədə məlumat verib. Muzeylə tanışlıqdan sonra media təmsilçiləri Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının nümayəndələri, habelə tanınmış politoloq və jurnalistlərlə



görüşüblər.

Fondun icraçı direktoru Vüqar Səfəri qonaqlara səfərin məqsədi barədə məlumat verərək hər iki ölkənin media qurumları arasındakı əlaqələrin, habelə informasiya mübadiləsinin genişləndirilməsi zəruriliyini diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, hüquqşünas Fərhad Musayev çıxış edərək Gürcüstan-Azərbaycan münasibətlərinin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirdi, habelə soydaşlarımızı qayğılandırılan məsələlərlə bağlı fikir və rəylərini bölüşüblər. Müzakirələr zamanı Gürcüstanın və Azərbaycanın media qurumları arasındakı əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Gürcüstan Demokratik Hərəkatının təmsilçisi, politoloq Levon Çixəidze, Gürcüstan Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Gürcüstan-Azərbaycan ictimai və mədəni əlaqələr fondunun rəhbəri Tengiz Txilava, politoloq Simon Kopadze və

başqaları Azərbaycanla Gürcüstan arasında ictimai-siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Gürcüstanı təmsil edən politoloqlar ölkələrimizin etnik separatçılıq zəminində 20 faiz torpaqlarının işğal altında olduğunu xatırladaraq milli həqiqətlərin dünyaya çatdırılması üçün birgə səylərin gücləndirilməsi vacibliyini vurğulayıblar.

Görüşün sonunda Fondun icraçı direktoru Vüqar Səfəri Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə

Fondun xatirə hədiyyəsini təqdim edib.

Gürcüstanda səfərdə olan media təmsilçilərinin oktyabrın 19-da Marneuli rayonunda yaşayan soydaşlarımızla görüşü də maraqlı müzakirələrlə yaddaqalan olub. Fondun icraçı direktoru Vüqar Səfəri soydaşlarımızı salamlayaraq bu ilin may ayında Azərbaycan və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100-cü ildönümünün tamam olduğunu xatırladı. İcraçı direktor bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində reallaşdırıldığını söyləyib.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirdi ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman yaxından maraqlanı və həllinə dəstək verir. O bildirdi ki, görüşün azərbaycanlıların yığcam yaşadığı Marneulidə keçirilməsində məqsəd həm də soydaşlarımızın problemləri ilə yaxından maraqlanmaqdır.

Marneulidə yaşayan azərbaycanlılar tədbirdə çıxış edərək Azərbaycan dilində orta məktəblərin sayının ildən-ilə azalması, dərsliklərin çatışmazlığı, ixtisaslı pedaqoqların azlığı kimi çətinliklərlə üzləşdiklərini vurğulayıblar. Fondun icraçı direktoru Vüqar Səfəri və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov imkan daxilində bu problemləri Azərbaycanın aidiyyəti dövlət strukturlarının diqqətinə çatdıracaqlarını vurğulayıblar.

Azərbaycanın Gürcüstandakı səfəri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dəriyev və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildirdilər. Diqqətə çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməyini əsirgəmir. Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı xarakter daşıyır və soydaşlarımızın cəmiyyətə fəal inteqrasiya prosesinə bundan sonra da kömək göstəriləcək.

Səfərin üçüncü günü - oktyabrın 20-də Azərbaycanın media təmsilçiləri Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər. Qonaqlara muzeydə nümayiş olunan eksponatlar, əşya və sənədlər barədə ətraflı məlumat verilib.

Günün ikinci yarısında media təmsilçiləri sərbəst qrafik əsasında Tbilisi şəhərinin tarixi mədəniyyət abidələri və digər görməli yerləri ilə tanış olublar. Bununla da nümayəndə heyətinin Gürcüstana səfəri başa çatıb.

Vüqar Rəhimzadə: “Star” NEZ kimi böyük layihələr gücümüzə güc qatır”

“Ötən həftə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, strateji tərəfdaşlığının daha bir parlaq nümunəsinin şahidi olduq. Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Məhz 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bu zavodun təməli qoyulmuşdu. Göründüyü kimi, ölkəmizin və qardaş Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr uğurla reallaşdırılır və xalqlarımızın, dövlətlərimizin inkişafına, gələcək rifahına xidmət edir. Bu baxımdan “Star” neft emalı zavodunun istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatırlar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin “Star” neft emalı zavodunun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha bu əminliyi ifadə edir ki, belə nəhəng layihələrin icrasında ölkələrimizin liderlərinin güclü siyasi iradəsi, eyni zamanda, dostluq, qardaşlıq amilləri xüsusi yer tutur: “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək” deyən möhtərəm Prezidentimiz vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Sözsüz ki, biz bunu Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP layihələrində də görürük. Doğrudan da belə qlobal layihələr region ölkəri üçün böyük fayda gətirməklə yanaşı, Avropanın enerji xəritəsini yenidən tərtib edir”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu layihələrin gerçəkləşməsində SOCAR-ın böyük rolu var: “Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq SOCAR öz səmərəli və çoxşaxəli fəaliyyəti ilə artıq beynəlxalq şirkətə çevrilib. Şirkət ölkə daxili ilə yanaşı, xaricdə də mühüm investisiya layihələri gerçəkləşdirir. Təbii ki, bu sırada Türkiyə xüsusi yer tutur. Elə bunun nəticəsidir ki, bu gün SOCAR Türkiyənin ən böyük investitora çevrilib”. Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir: “Bu birlik əbədidir, sarsılmazdır. Ölkələrimiz dünya miqyasında dostluq, qardaşlıq nümunəsi nümayiş etdirirlər. Hesab edirəm ki, “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir”.



“Star”ın açılışı Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir”

“Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı Zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividendlər vəd edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Türkiyənin böyük ölçüdə enerji daşıyıcılarını idxal edən ölkə olduğunu deyən, baş redaktor söyləyib ki, bu, iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin də artmasına səbəb olur. O bildirib ki, Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir: “Belə ki, zavodda hər il 5 milyon ton dizəl yanacaq istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizəl yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz əşığı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmləndirəcək”.

H.Babaoğlu qeyd edib ki, bundan başqa, “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürlü dizəl yanacağı, 700 min ton nafta, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq:

“Bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıb. Bu da hələ son deyil. Çünki inşa edilmiş “Star” neft emalı zavodunun potensialı o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzanacaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyinin təmin olunmasına gətirib çıxaracaq. Cənab Prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, “Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Düşünürəm ki, cəmiyyətimiz 4 ay bundan əvvəl TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biri kimi çıxış edir. Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün örnəkdir. Təsədüfi deyil ki, cənab Prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbii, çünki əslirə boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırır, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik”.



Bəhruz Quliyev: “Ölkələrimiz arasında dostluq və qardaşlıq regionun tərəqqisinə xidmət edir”

“Azərbaycanın qardaş Türkiyə ilə mövcud iqtisadi münasibətlərin ən yüksək səviyyədə inkişafı ilk növbədə belə deməyə əsas verir ki, ölkələrimiz arasında olan sarsılmaz bağlılıq telləri bilavasitə regionun tərəqqisinə öz əvəzsiz töhfələrini verməkdədir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Türkiyədə “Star Rafineri” neft emalı zavodunun açılışı ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Siyasi ekspert bildirib ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi eyni zamanda ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir: “Hər iki ölkənin dövlət və hökumət başçıları, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub”.

Bəhruz Quliyev bu münasibətlərin tarixi əsaslara söykəndiyini deyib və bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin də təmsil olunması, bu kimi tarixi təşəbbüsdə Ulu Öndər Heydər Əliyev faktoru Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü kimi qiymətləndirilməlidir: “Ümumiyyətlə, Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi hər iki ölkə üçün vacib və əhəmiyyətlidir. Buna misal olaraq, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edilməsi və bu layihənin reallaşdırılması, Şərqi-Qərbi enerji layihəsinin rolu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin gerçəkləşdirilməsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir”.

Ekspert onu da xüsusilə vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin



Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi regionda yeni-yeni layihələrin, təşəbbüslərin reallaşdırılmasına münbit şərait yaradır: “Adı çəkilən layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıkları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırır. TANAP layihəsi həyata keçirildikdən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksəlib. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitədir. Belə ki, Azərbaycanın mövcud qaz ehtiyatları bundan sonra 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin mavi yanacaq olan tələbatının ödənməsinə imkan vermək gücünə malikdir”.

“Beləliklə, həm də belə nəticəyə gələ bilərik ki, “Star Rafineri” zavodunun açılışı ölkələrimiz arasında ki qardaşlıq tellərini daha da möhkəmləndirir və dövlət başçılarımızın güclü siyasi iradə nümayiş etdirərək qarşıya qoyulan məqsədləri həyata keçirmələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”, deyərək qeyd edən “SƏS” qəzetinin baş redaktoru onu da bildirib ki, məhz bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz: “Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas sözü sahibi olan iştirakçılardır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib”.

“Star”ın gerçəkləşməsi dünyaya əlavə bir mesajdır”

“Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun işə salınması layihəsi Azərbaycan və Türkiyə arasında gerçəkləşdirilən tək bir layihədir. Təbii ki, maliyyənin böyük bir hissəsini Azərbaycan təmin edib. 6,3 milyard dollar çox böyük bir məbləğdir. Bu Ermənistanın dövlət büdcəsindən də artıq bir məbləğdir. Yeni Azərbaycan istəyəndə hətta Ermənistanın büdcəsi qədər maliyyəni tək bir layihəyə yatıra bilər. Bu isə rəqəm, fakt olaraq da təbii ki, böyük bir göstəricidir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsərov deyib.



“Əlbəttə ki, iki qardaş xalqın əl-ələ verərək bu layihəni gerçəkləşdirməsi dünyaya əlavə bir mesajdır. Azərbaycan-Türkiyə ət və dırnaq kimi bir-birinə bağlı dövlətlərdir, xalqlarımız arasında fərq yoxdur, biz qohumuq və qardaşlıq. Azərbaycan və Türkiyə Prezidentləri bu gerçəkliklərin üzərindən hərəkət edərək dövlətlərimizi və xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycan əminliklə o qədər böyük məbləğdə maliyyəni Türkiyəyə yatırır. Niyə? Əslində bu qədər böyük maliyyəni xarici bir dövlətə yatırmaq riskli bir məsələdir. Amma görürsünüz ki, Türkiyəyə yatırmaqda Azərbaycan çəkinmir. Çünki əmindir ki, aradan 100 ildən keçsə də Türkiyə ilə münasibətlərimiz heç bir formada kəllənməyəcək və aramızda heç kim daxil ola bilməyəcək. Xüsusən də bizim coğrafiyamızda qafqazlarda və yaxın şərqdə baş verən hadisələrdə barmağı olan qüvvələr bundan öz mesajını almalıdır. Azərbaycan və Türkiyə birdir, hər iki dövlətin liderləri, xalqı birdir. Bizim iqtisadi, siyasi maraqlarımız da bir-birindən heçnə ilə fərqlənmir, üst-üstə düşür və bir-birini tamamlayır”-deyər, A.Həsərov fikrini tamamlayıb.

23 oktyabr 2018-ci il

Izmirdə "Star" Neft Emalı Zavodunun açılışı və bu kimi mühüm tədbirdə Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin - Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iştirakı, eləcə də, söylədikləri əhəmiyyətli fikirləri bir daha sübut etdi ki, ölkələrimiz arasında mövcud olan qardaşlıq əlaqələri bundan sonra da sürətlə inkişaf edərək, regionun tərəqqisinə öz töhfələrini verəcək. Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Münasibətlər, həm ictimaiyyətlər arasında, həm də dövlət rəsmiləri və siyasətçilər tərəfindən daha çox "bir millət, iki dövlət" şüarı ilə xarakterizə edilir ki, bu cür analoqu olmayan mühüm fikir həmin münasibətlərin təməlinə tarixi, mədəni, milli, dini, ictimai və digər bu cür səbəblərin yer almasından qaynaqlandığını sübuta yetirməkdədir.

Ən əhəmiyyətli faktor budur ki, beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətlərinin həm də strateji orqaq ifadəsi ilə dəyərləndirilməsi qeyd edilən fikirləri köklü şəkildə dəyərləndirməkdədir. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də, heç şübhəsiz ki, iqtisadi əlaqələrdir. Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri təşkil edir. Belə ki, bu günə qədər həyata keçirilmiş BTC, BTQ, BTƏ kimi layihələr, o cümlədən, TAP, TANAP kimi mühüm təşəbbüslərin gerçəkləşdirilməsi, həmin istiqamətdə əldə edilən uğurlar qeyd



Türkiyə-Azərbaycan birliyi sarsılmaz və əbədidir!

Tarixi reallıqlar da bu faktoru sübut edir



olunan fikirləri kifayət qədər təsdiq etməkdədir. Məhz bu mənada, əməkdaşlığı möhkəmləndirən növbəti - "Star" Neft Emalı Zavodunun açılışı da, bu cür qənaətə gəlməyə zəmin yaradır ki, ölkələrimiz arasında bundan sonra da iqtisadi və digər əlaqələr tərəqqi yolunu tutacaq.

Azərbaycanda Türkiyə sərmayəsinin, son illərdə isə Türkiyədə Azərbaycan sərmayəsinin rolu öz əhəmiyyəti ilə seçilir

Tarixi həqiqətlərdən biri də budur ki, ölkələrimiz arasındakı ikitərəfli iqtisadi əlaqələr baxımından əhəmiyyətli bir qurum kimi



fəaliyyət göstərən iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərərası komissiyası da mövcuddur və bu komissiya qarşıda dayanan vəzifələrin icrası istiqamətində öz mühüm rolunu oynamaqdadır.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda Türkiyə sərmayəsinin, son illərdə isə, Türkiyədə Azərbaycan sərmayəsinin rolu öz əhəmiyyəti ilə seçilir. İzmirdə açılan "Star" Neft Emalı Zavodu da bu amili sübuta yetirən reallıqdır.

Nəticə kimi qeyd etmək olar ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin tarixi xarakterik münasibətləri iqtisadiyyatla yanaşı, həm də siyasi, hərbi və mədəni istiqamətlərinin də daha çox diqqət mərkəzində qalmasına səbəb olub. Bu baxımdan, beynəlxalq münasibətlər sistemində ağırlığı getdikcə artan iqtisadi amillər Azərbaycan-Türkiyə qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət etməkdədir.

Bu, qardaş ölkələrin bütün maraqlarını təmin edən mühüm gerçəklikdir

Bu arada daha, bir maraqlıdır qurucu məqama da toxuna bilirik ki, son illərdə Türkiyəyə qoyulan Azərbaycan sərmayəsindəki artım, xüsusilə, böyük kapital tələb edilən sektorlarda müşahidə olunur. Bütün bunların həyata keçirilməsi isə iqtisadi münasibətlərin strateji xarakterini ön plana çıxarır. Eyni zamanda, Azərbaycanda və Türkiyədə işadamlarının birləşdiyi təşkilatların (TÜSİAB, ATİB, Türkiyədə Azərbaycanlı İş adamları Dərnəyi) fəaliyyətlərini artırmaqları və iqtisadi fəaliyyətlə yanaşı, elmi-tədqiqat, sosial və mədəni sahələrdə də diqqət ayırmaları ümumən ikitərəfli münasibətlərə fayda verir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sağlam təməllər üzərində inkişaf etməsi, iqtisadi sahələrdəki ardıcıl uğurlar ikitərəfli, eləcə də, digər ölkələri cəlb edə biləcək çoxtərəfli böyük layihələrin də həyata keçirilməsinə önəmli təkan verir. Bu, qardaş ölkələrin bütün maraqlarını təmin edən mühüm gerçəklikdir.

Rövşən NURƏDDİNOĞLU

Ermənistan - parlament seçkiləri, yoxsa parlament müharibəsi ərəfəsində?

Bu ölkənin mətbuatı siyasi böhranın davam etdiyini yazır

Ermənistanda növbədənənkənər parlament seçkiləri öncəsi, ölkədəxili siyasi vəziyyət daha da gərginləşməkdədir. Belə ki, yeni parlamentdə təmsil olunmaq üçün, hətta köhnə sistemin adamları belə, yerlərdə yeni hakimiyyətlə əlaqələr qurmağa çalışır, bunun üçün əllərində olan hər vasitədən istifadə edirlər. Erməni mətbuatı parlament seçkiləri əhəvasında cərəyan edən müxtəlif hadisələr barədə məlumatlar yayır, həmin məlumatlardan da görünür ki, Ermənistanda böhran tam sürətlə davam etməkdədir.

“İrates” qəzeti yazır ki, tərkibi Serj Sarkisyan hakimiyyəti dövründə silahlı qiyam qaldıranlardan ibarət olan və “Sasna-Srer” olayları ilə yadda qalan keçmiş hərbiçilərin eyni adlı partiya yaradaraq, seçkilərə qatılmaq iddiaları günü-gündən daha da artmaqdadır. Belə ki, “Sasna-Srer” partiyası bəri başdan, bəyan edib ki, öz radikal mövqeyi ilə seçiləcək. “Sasna-Srer” qarşından gələn parlament seçkilərində olduqca radikal mövqedən çıxış edəcək” yazan “İrates” nəşri qeyd edir: “Təşkilatçılıq məsələlərindən başqa, onlar ölkənin ikinci ən böyük siyasi gücü olmaları ilə bağlı sosial sorğular keçirir, bununla da parlamentdə ciddi şəkildə təmsil olunacaqlarını nümayiş etdirməyə çalışırlar”. Adıçəkilən nəşr, həmçinin, yazır ki, əgər bu baş verməyə, yəni “Sasna-Srer” seçkilərdə uduzsa, bu partiya seçkilərin birmənalı olaraq, saxtalaşdırıldığını bəyan edəcək: “...Və onlar bundan sonra mübarizələrini daha radikal vasitələrlə aparacaqlarını, hətta Yerevanda PPX alayını ələ keçirdikləri vaxt sərgilədiklərindən də radikal addımlara gedəcəklər.”

“Luys” qarşından gələn seçkiöncəki kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”

“Yeri gəlmişkən, hakimiyyətə yaxınlığı ilə seçilən mənbələr bildirirlər ki, parlamentdə dörd siyasi güc - “Vətəndaş sazişi”, “Luys”, “Sasna-Srer” və “Daşnaksyutun” təmsil olunacaq” deyər qeyd edən “İrates”, sonuncusunu - yəni daşnakarı Nikol Paşinyan şəxsən parlamentdə görmək istəyir” deyər bildirib.

Erməni nəşri digər yazısında qeyd edir ki, Yerevan merliyinə keçirilmiş seçkilərdən əvvəl və sonra “Luys” blokunun hansı mövqedən çıxış etməsi qeyri-dəqiq qaldı. Belə ki, növbədənənkənər par-

lament seçkilərində də bənzər hal müşahidə olunmaqdadır. “Onların bəyanatlarını nə müxalifəyə, nə də iqtidaryönlü adlandırmaq olmaz” deyər yazan “İrates”ə görə, “Luys” blokunda danışmamaq, şəxsi fikirlərini ictimailəşdirməmək, mümkün qədər müsahibələrdən yayınmaq qərarı verilib. “Nəcə irəli gedəcəkləri, hansı mövqelər-



Коллаж «Вестник Кавказа»

dən çıxış edəcəkləri ilə bağlı öz fəaliyyətlərini dəqiqləşdirmək istəyirlər, bundan sonra danışmağa başlayacaqlar. Bir sıra anlaşılmayan məsələlər var ki, yarımçıq görünməmək üçün onlara cavab tapmaq lazımdır” deyər “Luys” blokuna yaxınlığı ilə seçilən mənbə “İrates”ə danışıb.

Qəzetin həmsöhbəti, həmçinin, xəbər verib ki, əsaslı və mühüm dəqiqləşmələr blokun mövqeyi ilə bağlıdır: “Əgər Nikol Paşinyan “Yelk” bloku ilə təmas baxımından hər hansı bir əməkdaşlıq vasitəsi tapa bilməyəcəksə, bu zaman “Luys” qarşından gələn seçkiöncəki kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”.

“Hraparak”: “Paşinyanın “Artfud” zavodunu ziyarəti zamanı, “Qazi Ovo” ləqəbli Ovannes Kazaryan qarşılanma mərasiminə bütün nəslilə gəlmişdi”

“Hraparak” qəzeti isə yazır ki, Ararat vilayətinin keçmiş sistemdən olan nümayəndələri artıq öz düşürgələrini dəyişiblər. “Məsəl üçün, Ovik Abraamyan tərəfindən kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunmuş sabiq nazir müavini Samvel Qalstyan Qarik Sarkisyanın qubernator təyin olunmasından sonra ona “sədaqət andı içdiyini” bildirib. FHN əməkdaşı Narek isə qubernatorun hər addımını izləyir, belə ki, o, deputat mandatına namizəddir. Hətta gizlətmir ki, onun arzularını, məhz qubernator gerçəkləşdirəcək” deyər erməni nəşri yazıb.

“Hətta Avşardan olan Qriqoryan ailəsinə yaxın olanlar belə, yəni hakimiyyətin cinahına keçiblər” deyər qeyd edən “Hraparak” əlavə edib: “Paşinyanın “Artfud” zavodunu ziyarəti zamanı, “Qazi Ovo” ləqəbli Ovannes Kazaryan qarşılanma mərasiminə bütün nəslilə gəlmişdi. Bir neçə ay öncə isə o, “Art-

fud” zavodunun sahibi, sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanla qohum olub”.

“Qaqik Sarukyanın komandası parlamentdən kənar güclərlə əməkdaşlıq etməyə meyillidir”

Adıçəkilən nəşr digər yazısında mənbələrinə istinadən qeyd edir ki, Qaqik Sarukyanın komandası parlamentdən kənar güclərlə əməkdaşlıq etməyə meyillidir. Belə ki, “Sarukyan” bloku “Sasna-Srer”lə birgə seçkilərə qatılmaq marağındadır: “Hələ dövlət qeydiyyatından keçməsinə baxmayaraq, partiya (“Sasna-Srer”-red.) ictimaiyyət arasında digər parlamentdənənkənər qüvvələrdən də fərqli olaraq, müəyyən reyting qazana bilib”.

“Hraparak” “Sasna-Srer”in funksioneri Alek Yeniqomşyana sual ünvanlayaraq, soruşub ki, qarşından gələn növbədənənkənər parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyası ilə birgə təmsil olunduğu siyasi təşkilat birgə seçkilərə qatılmaq məqsədi daşıyırmı?

Yeniqomşyan həmin suala cavab olaraq, qəti şəkildə bildirib: “Bunu istisna edirəm. Belə ki, bizim onların keçmişin reallığı, ideologiyası və Ermənistanın gələcəyi ilə bağlı heç bir təmasıımız və marağımız yoxdur”.

“Jamanak”: “Respublika Partiyasının təxmini beşliyi məlum olub”

“Jamanak” qəzeti isə yazır ki, Ermənistanın Respublika Partiyası axır ki, parlamentdə təmsil olunacaq dördüncü siyasi güc olacağına ümidli şəkildə qarşından gələn növbədənənkənər parlament seçkilərinə qatılması barədə qərar qəbul etdi.

“Partiyanın proporsional siyahısı üzrə təxmini beşliyi bəlli olub” deyər yazan “Jamanak” onların Vigen Sarkisyan, Arpine Ovannisyan, David Arutunyan, Eduard Şarmazanov, Armen Aşotyan olduqlarını qeyd edib.

“Mümkündür ki, Yerevanın sabiq meri Taron Marqaryan da siyahıya əlavə edilsin” deyər erməni nəşri yazır.

Beləliklə, dekabr ayında keçirilməsi planlaşdırılan növbədənənkənər parlament seçkiləri Ermənistanı siyasi qeyri-sabitliyi daha da qızıdırmaq üzrədir. Təkcə, bu ölkənin mətbuatının daxili qarşıdurmalardan başlayaraq, namizədlik uğrunda savaşıları açıq-aydın şəkildə ictimailəşdirməsi yaxın vaxtlarda ölkədəxili situasiyanın çərçivədən çıxacağı ehtimallarını daha da artırmış olur. Hər halda, qeyd edilən faktlar da belə düşünməyə zəmin yaradır.

Rövşən RƏSULOY

Koçaryan və Sarkisyan partiya yaratmaqla komediya qururlar

“Azərbaycan hərbi əmilindən istifadə etmək hüququnu özündə saxlayır”

Son günlər Ermənistanda kaos və anarxiya fonunda hakimiyyət uğrunda savaşı bir qədər də qızışması işğalçı ölkədə vətəndaş müharibəsinin baş verməsi proqnozlarını reallaşdırmaqdadır. Diqqətçəkən məqam isə, ondan ibarətdir ki, hakimiyyətsizliyin dərinləməsi, eləcə də, Rusiyadan müəyyən dəstək alan Koçaryan və Sarkisyan partiyalar yaratmaqla parlament seçkilərinə hazırlıqları çərçivəsində diqqət mərkəzinə çevrilmək üçün hələ də təsir imkanlarını saxladığı ordu vasitəsi ilə cəbhədə tənqiblər törədə bilirlər. Söhbət etdiyimiz müsahiblərimiz Ermənistanın istənilən tənqibinin qarşısını güclü və qüdrətli Azərbaycan Ordusunun almağa qadir olduğunu bildirdilər.



Politoloq Elşən Manafov: “Addımları, bütövlükdə, Ermənistana baha başa gələcək”

- Düşünürəm ki, Ermənistanda hökm sürən hakimiyyət böhranı şəraitində Dağlıq Qarabağda proseslərin nəzarət altından çıxmasında istər Ermənistan iqtidarı, istərsə də Paşinyana müxalifətdə olan “İrəvan klani”nin təmsilçiləri maraqlı olmalıdırlar. Digər tərəfdən, regionda vəziyyətin əsaslı şəkildə Azərbaycanın xeyrinə dəyişə biləcəyindən ehtiyat edən və Ermənistanın siyasətinə havadarlıq edən məlum dövlətlərin məlum dairələri də vəziyyətin dəyişməsinə maraqlı deyillər. Hərçənd ki, revans götürmək məqsədi ilə “İrəvan klani” növbədənənkənər parlament seçkiləri ərəfəsində bu cür tənqiblərə gedə bilər. Çünki “klani” orduda təsir imkanları kifayət qədər böyükdür. Lakin 2016-cı il aprel döyüşlərinin Ermənistan üçün acı təcrübəsindən çıxış etsək, bunun, təbii ki, Paşinyan iqtidarı üçün doğura biləcəyi problemlər öz yerində, “İrəvan klani” hakimiyyətə gələrsə, onlar baş verə biləcək hərbi əməliyyatların Ermənistan üçün doğura biləcək ağır nəticələri aradan qaldırmaq iqtidarında olmayacaq və bu, Ermənistanda sosial-iqtisadi maliyyə durumunun daha da ağırlaşmasına gətirib çıxaracaq. Düşünürəm ki, hazırda Azərbaycan tərəfi də həmişə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən və beynəlxalq aləmdə etimad qazanmış bir dövlət kimi, bu vəziyyətdən istifadə etmək üçün hər hansı bir addım atmayacaq. Hərçənd ki, Ermənistanda cərəyan edən hadisələr cəbhədə vəziyyəti dəyişmək üçün bizim xeyrimizədir. Lakin biz, həmişə qeyd etmişik ki, problemin, məhz sülh yolu ilə həlli variantınının tərəfdarıyıq. Əgər Ermənistan bu variantı qəbul etməyəcəksə, onda Azərbaycanın hərbi əmilindən istifadə etmək hüququnu özündə saxlayır. Düşünürəm ki, bu kontekstdə Ermənistanda nə iqtidar, nə də ki, ona müxtəlif partiyalar yaradaraq, seçkilərə hazırlaşan Koçaryan və Sarkisyan cəbhədə vəziyyətin dəyişməsi üçün addımlar atmayacaq. Çünki Paşinyanın və yaxud Koçaryan-Sarkisyan qrupunun ata biləcəyi addımları, bütövlükdə, Ermənistana baha başa gələcək.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, BAMF sədri Umud Rəhimoğlu: “Ordunun imkanlarından, zərurət tələb edərsə, ifadə etməliyik”

- Küçə demokrati Paşinyan istefa verməklə formal bir addım atdı. Söz yox ki, bununla, o, manipulyasiya etdi. Dekabrda keçiriləcək parlament seçkiləri ilə bağlı onların özləri tərəfindən hesablanmış bir nəticələri də var. Paşinyan hakimiyyətə gəlməmişdən öncə, səsləndirdiyim bir fikrə qayıtmaq istəyirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, işğalçı ölkənin Qarabağla bağlı siyasətində böyük dəyişiklik gözlənilməyəcək. Ermənistan torpaqlarımızı işğal edib və artıq bir çox ərazilərimizdə də yollar çəkilir, insanlar məskunlaşdırılmaq məşğuldurlar. Bununla, nə beynəlxalq qanun-qaydalar, nə də oraya yerləşdirilən insanların taleyi ilə bağlı yarana biləcəyi hər hansı bir təhlükə göz altına alınmır. Bütün bunlar, Ermənistanın işğalçılıq siyasətinin addım-addım həyata keçirilməsinin göstəricisidir. Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra, Qarabağ sərəf etməsi, oğlunu Dağlıq Qarabağda hərbi xidmətə, həyat yoldaşını da bir qrup xarici ölkələrdən olan qadınlarla cəbhə xəttinə göndərməsi, onun Qarabağla bağlı heç də barış yolunu tutmadığını göstərir. Müəyyən vaxtlarda cəbhədə atəşkəsin pozulması da təsadüfi deyil, bu, Ermənistan silahlı qüvvələrinin gündəlik proqramlarında nəzərdə tutulduğu şəkildə həyata keçirilir. Bununla yanaşı, işğalçı ölkə rəsmilərinin insanlarımızı səksəkədə saxlamaqla və Azərbaycana şər və böhtan atmaqla, beynəlxalq aləmin diqqətini özlərinə cəlb etmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan hökuməti, xalqı, ordusu bu cür tənqiblərə qətiyyətlə uymamalı və davamlı şəkildə beynəlxalq qurumların, beynəlxalq güclərin, o cümlədən, ATƏT-in Minsk Qrupunun rıçaqlarını işə salmalıdır. Biz Azərbaycan xalqı olaraq, o istiqamətdə beynəlxalq qurumların dəstəyini daha çox almalı və ordunun da imkanlarından, zərurət tələb edərsə, ifadə etməliyik.

GÜLYANƏ

23 oktyabr 2018-ci il

TƏRS BAXIŞ

Müxalifətdə ara qarışıb, məzhəb itib

Qarşıdurmalar isə daha da şiddətlənib

Dağıdıcı müxalifətdə gərgin vəziyyət davam edir. Bu vəziyyət daha çox uçurumda olan müxalifətin dağ keçiləri tək bir-birlərinə buynuz çırpmaqları təsirini bağışlayır.

Belə bir vəziyyətin yaranmasında əsas səbəblərdən biri də hazırda İngiltərədə yaşayan qondarma "hüquq müdafiəçisi" Qurban Məmmədovdur. Daha dəqiq desək, düşərgədə aranın qarışmasına və məzhəbin itməsinə baskar olan onun ciddi və kəskin ittihamlarından doğan ifadələr olub. Düşərgə "liderləri"ni nəzərdə tutaraq, "onların başlarına od ələyəcəyəm", "dağıdacağam" və s. kimi radikal fikirlərinin ardınca, başlayan hücumlar sonradan partiya və təşkilatlararası qarşıdurmalara doğru istiqamət almağa başladı. Söz yox ki, şəxsi mənfəətlərini güdən "liderlər" və onların ətrafları çıxış yolunu yalnız həqarət və təhqirlərdə gördülər. AXCP və "Milli Şura" cütüylündən tutmuş Müsavata qədər hər kəs hücum start verdi.

Erkin Qədirli nəyə görə Qurban Məmmədovun aqibətini yaşamağı?

Digər tərəfdən, şəxslərarası müstəviyə də keçid alan ziddiyyətlər, daha pik həddə qədər inkişaf etdi ki, bunu hal-hazırda da müşahidə etməkdəyik. Məsələn, "hüquqşünas"ın ittihamlarında heçqətin olduğunu deyən siyasi qurumlardan biri də "REAL" partiyasının rəhbərliyi oldu. Baş verənlərə aydınlıq gətirərkən, o, müxalifətin səriştesizliyini, bacarıqsızlığını və bu kimi amillərdən doğan reallığı önə sürərək, mövcud iqtidarın hakimiyyətdə qalmasının tərəfdarı olduğunu bildirdi. Adıçəkilən təşkilatın məclis sədri Erkin Qədirliyin bu sözləri də ənənəvi düşərgə tərəfindən hədəfə götürüldü və o da Q.Məmmədovun söyülmək aqibətini yaşamağı oldu.

İqbal Ağazadə, İsa Qəmbər və Arif Hacılinin pullarını qərarğahdan alt paltarları vasitəsi ilə çıxaran qadınların adlarını açıqlayacaqmı?

Bu da son olmadı, yüksək sürətlə yerindən götürülmüş qarşıdurmalar Müsavat və "Ümid" partiyaları arasında yeni savaşa meydanı açdı. "Meydan" TV-də debata çıxan tərəflər bu dəfə 2003-cü ilin 15-16 oktyabr hadisələrinin müzakirəsini apararkən, bir-birlərinə olmasın təhqirlər yağdırdılar. İqbal Ağazadənin həmin ərəfələrdə Müsavatın, xüsusilə, İsa Qəmbərlə Arif Hacılinin pullarının (təxminən 3 milyon dollar) hansı qadınların alt paltarında çıxarılması, İ.Qəmbərin qorxaraq, meydandan qaçması faktlarını açıqlayacağı barədə xəbərdarlığı A.Hacılini özündən çıxardı və o debati yarımçıq tərk etməli oldu. Fəqət, bu da maraqlıdır ki, görəsən, İ.Ağazadə, İ.Qəmbər və A.Hacılinin pullarını qərarğahdan alt paltarları vasitəsi ilə çıxaran qadınların adlarını açıqlayacaqmı? Çox yəqin ki, onun üzərinə daha da çox gedilsə, o, bunu da edə bilər.

Ümumiyyətlə, "səviyyəsiz", "tərbiyyəsiz", "alçaq", "şərəfsiz" kimi ifadələrin isə göyde uçması, bir daha təsdiq etdi ki, əslində, bu cür müxalifətin hakimiyyətə gəlməsi Azərbaycanı ağır duruma sürükləyər, hətta dövlətçilik maraqlarımıza ciddi xələl gətirilə bilər. "REAL" funksioneri E.Qədirli də, məhz bu kimi faktorları nəzərdə tutaraq, belə müxalifətin hakimiyyətə yaramadığını etiraf edib.

Rəhim Qaziyev də İqbal Ağazadənin ittihamlarını təsdiqlədi, Gülağa Aslanlı isə cavab vermək yerinə...

Ancaq bu da son olmadı. Növbəti düşərgədəxili savaşa sabiq müdafiə naziri, birinci Qarabağ müharibəsində Şuşanı erməni işğalçılarına təhvil verən Rəhim Qaziyev də İ.Ağazadənin sözlərinə dəstək verib və 2003-cü ilin 16 oktyabr tarixində partiya rəhbərliyinin 3 milyon dollar aradan çıxardığını bildirdi.

Maraqlı məqam isə budur ki, Müsava-

tın icra aparatının rəhbəri Gülağa Aslanlıya bu ittihamlar barədə sual edilərkən, o, yalnız ittiham-ittihama cavabı ilə çıxış edib və "Rəhim Qaziyev kimi vətən xainlərinin sözlünə şərh vermərəm. Belə də yazın...", deyərək, əsl ittihamları cavabsız qoyub. Bunu isə həmin ittihamın dolayı yolla qəbul edilməsi, yeni həqiqətə də, Müsavat partiyasının 3 milyon dollar aradan çıxarılması etirafı kimi də qəbul etmək olar.

Beləliklə, vəziyyətin çərçivədən çıxaraq, ümummüxalifət qarşıdurmalarına çevrilməsi, növbəti dəfə sübut edir ki, köhnə ənənələrindən - küçə təfəkküründən heç də uzaqlaşmayan siyasətçilər cameəsi, hətta illər keçsə belə, düzəlməz deyil.

Bəs, Əli Əliyevi nə gözləyir?

Sözügedən məsələlərə "VIP" sədri Əli Əliyev də maraqlıdır. Onun sözlərinə görə, müxalifət rəhbərləri iqtidara mübarizə aparmağı kənara qoyaraq, "vahid lider olmaq" ambisiyalarından çıxış edir və bu da mövcud qarşıdurmaların yaranmasına istəməz səbəb olur. Bu baxımdan, "məram isə məğlubluqla barışmış bir sıra təşkilatların yeni müxalifətə müxalifətçilik etmək arzusu" deyən müxalifətçi partiya sədri bildirib ki, məqsəd, hakimiyyətə gəlmək deyil, müxalifətin lideri olmaq uğrunda mübarizə alovlanıb. Çox yəqin ki, "VIP" sədrinin bu ittihamları da digər radikallar tərəfindən cavabsız qalmayacaq və onu da Q.Məmmədovun, İ.Ağazadənin, E.Qədirliyin aqibəti gözləyəcək. Hər halda, onun da ifadələrində kəskin tənqidlər mövcuddur.

Nəticə olaraq, bir daha belə qənaətə gəlmək olar ki, körüklənən savaşa və qarşıdurmalar bundan sonra uzun müddət davam edəcək. O zamana qədər ki, düşərgədəkilər bir-birlərini tam şəkildə didib-məhv edincəyə qədər.

Rövşən RƏSULOVA



Qaranlıq siyasi dairələrin manqurt Rüstəm İbrahimbəyovu

RƏFİQƏ

Bəzən bugünkü uğurlara qara yaxan, özü də çəkisi olmayan qarayaxanları görəndə, adam qarşındakının nə yaşına, nə də olmayan başına baxır. Manqurt Rüstəm İbrahimbəyov kimilərin həyasızlığı, necə deyirlər, "astarı üzündən qalın" olduğu üçün nə bu gün, nə sabah bu durum dəyişməyəcək.

Erməni maraqlarının ifadəçisi olan R.İbrahimbəyov özü kimi xəyanətkarları həmişə müdafiə edib. Elə götürək xəyanətkar, satqın Əkrəm Naibovu. Onu müdafiə edən tərəfində olduğu müddət bildirənlərdən ən birincisi R.İbrahimbəyov olmayıbmi? Təəccüblü də deyil. Çünki onda erməniçiliyin simpatiyası o qədər güclüdür ki, hətta əsərlərində belə qəhrəmanlarını erməniləşdirir. Götürək 2008-ci ildə rus mətbuatına verdiyi müsahibəsini. Həmin vaxt çox sevdiyi ermənilərin Bakını tərk etməsindən və onların yerinə qaçqın və məcburi köçkünlərin Bakıya gəlməsindən kədərlənən, buna görə də, "Pravda" qəzetində göz yaşları axıdan R.İbrahimbəyov azərbaycanlıları vəhşi, vandal, qaniçən kimi qələmə vermişdi. Ancaq bununla şeytan və iblis xislətli ürəyi soyumayaraq, başlayır ermənilərə bağlılığı haqqında sonrakı addımları və açıqlamalarını verməyə. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvət edilərək, R.İbrahimbəyovun ağına ilk olaraq ermənilər gəlmiş. Bakıda keçirilən "Şərq-Qərb" Festivalının maliyyəsi hesabına İbrahimbəyovun "Daşnakstyun" partiyasının üzvü Roman Balayan və bakılı, sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz nümunəsidir. Bir də öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bir adamdan belə mövqə gözləmək düzgün olar. Daha dəqiq desək, balaşların, avanesovların, yeni ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər.

R.İbrahimbəyov o dərəcədə mənəvi dəyərlərdən kənarlaşmış və erməni lobbisinin təsiri altına düşmüş manqurtdur ki, hətta Şəhidlər Xiyabanının yerində restoranlar şəbəkəsi qurmaq niyyətində olub. Bunun üçün Rusiyada yaşayan bezi ermənipərəst iş adamları ilə əlaqəyə girərək, sərmayə də tapmışdı. Amma Azərbaycan hakimiyyəti Rüstəm İbrahimbəyovun niyyətinin gerçəkliyə çevrilməsinin qarşısını aldı və çirkin bir planın reallaşmasını engəllədi.

Bütün söylənilənlər, bir daha onu isbatlayır ki, Rüstəm İbrahimbəyov milli dəyərlərə hörmət etməyən anti-milliyetçi, manqurtdur. Bu səbəbdən də, onun Azərbaycan cəmiyyətində yeri yoxdur və heç bir halda, insanlar tərəfindən qəbul edilməyəcək.

Xorvatiyada pensiya yaşının artırılması təklifi etirazlarla qarşılanıb

Xorvatiya hökumətinin pensiya yaşını 67-yə qaldırmaq və pensiyaya tez çıxanların əmək haqqını azaltmaq niyyəti Zaqreb küçələrində minlərlə insanın iştirak etdiyi etiraz aksiyasına səbəb oldu.

AZƏRTAC xəbər verir ki, hökumət parlamentə 2033-cü ilə kimi pensiya yaşını 65-dən 67-yə qaldırması barədə müraciət ünvanlayıb. Həmkarlar ittifaqlarının liderləri bu təklifi tənqid edərək bildirdilər ki, yeni qanun yaşlı işçilərə mənfi təsir edəcək. Səbəb kimi onların adətən pensiya yaşından tez vəzifədən azad edilmələri göstərilir. Qeyd olunur ki, xorvatların ömrü Avropa İttifaqının digər ölkələrindən fərqli olaraq daha azdır.

Ü.ƏSGƏROVA

Aslan İsmayılovun casusluqda pərdəarxası oyunu

Aslan İsmayılov

Heç kimə sirr deyil ki, "Facebook" hazırda dünyanın ən çox gəlir gətirən şirkətlərindən biridir. A.İsmayılov da öz çirkin və böhtan xarakterini sosial şəbəkələrdə göstərərək "güclü vəkil" sayır. Belə ki, bu, o A.İsmayılovdur ki, Ədalət Partiyasından və İlyas İsmayılovdan öz əxlaqına uyğun bir şəkildə aralanıb, növbəti dayanacaqlarından biri Rüstəm İbrahimbəyovun çətininin altına çəkilməsi oldu. Azərbaycan hakimiyyətindən incik düşmüş və 2013-cü il seçkilərində Rusiyanın əlaltısı kimi prezidentliyə namizəd olmağa hazırlaşan R.İbrahimbəyov 2009-cu ildə "Ziyalılar Forumu" adlı bir qurum yaratmışdı. A.İsmayılov həmin qurumun yaradıcılarından olmaqla, özünü R.İbrahimbəyovun əsas dayaqlarından biri kimi göstərirdi. Eyni erməni xislətli, satqınların birləşdiyi bu qurumda ancaq A.İsmayılov kimilər bir yerdə ola bilər. Çünki hər ikisi üçün millimənəvi dəyər, dövlətçiliyə xidmət kimi



anlayışlar yoxdur. O, yalnız öz şəxsi mənfəətlərini üstün tutan adamdır. Dünyaya öz cibindən baxan "hüquqşünas" mənfəətləri naminə, nəinki yaxın dostlarını, hətta dövlətinin milli maraqlarını hərraca çıxara biləcək xarakterdədir. Hər halda, vaxtilə onunla sənəddə dayanarkən köhnə dostları bunu etiraf edirlər.

"Yeni Musavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun ötən ay qələmə aldığı "Aslan İsmayılov niyə vətən xaininə qoşuldu?" sərəlvhəli yazısını da bu qəbildən saymaq olar: "Aslan İsmayılov reketçiliyi cinayət tərkibli oyun, pis nümunə və böyük təhlükədir. Onun əməllərinə son qoyulması Azərbaycanın ləyaqətli insanlarının, ölkənin iqtisadi inkişafı üçün çalışan iş adamlarının, millimənəvi dəyərlərimizə sahib çıxan ziyalılarının, media nümayəndələrinin, hüququn, qanunvericiliyin və müstəqil məhkəmə sisteminin şantajdan xilas edilməsidir".

Düzlükdən-doğruluqdan dem vur, səsinə başına at, videoroliklər çəkib paylaş, əyər-əskikləri göstərmək üçün gah dağa çıx, gah da bağa en... Nə edirsən et, ay Aslan İsmayılov kimin kim olduğunu hamı yaxşı bilir. Atalar demişkən: dəvəquşu başını quma soxur, elə zənn edir ki, heç kim onu görmür. Sən get o nağılları öz səviyyədə olan dağıdıcı xislətli əqidə dostlarına söylə. Rəhmətlik Hacıbaba Bağirovun sözü olmasın, "bizə paçka basma".

Azərbaycana qarşı düşmənçilik edən İsgəndər Hüseynzadəyə görə "ilişib". Terrorçuluqda və dövlətə xəyanətdə ittiham olunan bir xainlə İsmayılovu birləşdirən maraqlar üzə çıxır, yenə də öz çirkin əməllərindən el çəkmirsən. Seni qınamırıq. Xəmirin belə yoğrulub. İllərlə "vəkil" oldun, ictimai-siyasi mühitdə boy göstərməyə çalışdın, alınmadı. Çünki sən seçdiyən yol xəyanət, böhtan oldu, bunun da sonu bellidir - törətdiyin əməllərinə görə cəza çəkməlisən.

Sosial şəbəkənin məşhurlaşdırdığı

Mirzə Fətəli Axundzadənin Şərqdə və Qərbdə insan hüquq və azadlıqlarının vəziyyəti haqqında müqayisəli təhlili

M.F.Axundzadə Şərqdə və Qərbdə insan hüquq və azadlıqlarını müqayisə edərək Şərqdə bu sahədəki geriliklər və onların aradan qaldırılması yollarından bəhs etmişdir. O, "Kəmalüddövlə məktubları" əsərində ənənəvi Şərqin vəziyyətini, burada istibdad və mövhumatın hökmranlığı haqqında yazırdı:

"...İran məmləkətində yollar xarab, kəndlər viran, şəhərlər yaraşsız, küçələr dar və yöndəmsiz, qəbiristan küçələrin içində havanın kəşafətinə bais. Və buna hökumət ruhanilərin fitvası ilə yol verir ki, hər gün gəlib-gedənlər çürümüş sümüklərə ərəb dilində "Fatiha" adı ilə beş-altı kəlmə söz oxusunlar..."

"...Fransa və İngiltərədə eşşəkləri, atları və öküzləri dəxi vurmaq və incitmək qadağandır, amma İran məmləkətində despotun fərmanı ilə hətta emirlərin və sərkərdələrin ayaqlarını falaqqaya qoyub çubuq vururlar və bir neçə müddətdən sonra yenə bu rüsvay olunmuş əyanlardan vəzirələr və sərdarlar düzəldirlər, hələ bir onlardan vəfa və sədaqət də umurlar! Despot üsul-idarəsinin təsiri altında bu əyanların təbiətində elə bir rəzalət, alçaqlıq və qeyrətsizlik yaranıbdır ki, onlar cismani cəzani özələrinə, əsla, ar bilmirlər və bu cür rüsvaylıqdan sonra yenə də bu dünyada özləri üçün həyat nəşəsi axtarırlar.

Və bir də İran əhli bu günə qədər anlamayıbdır ki, uşaqları çubuq və şilə ilə tərbiyə etmək onların əxlaqını pozar, təbiətlərini alçaltdar, müsbət fitri keyfiyyətlərini boğar, onları qorxaq və yalançı edər. İranda heç bir məktəb tapmazsan ki, onun səfeh məktəb müdirinin çubuq və falaqqası olmasın. Təccüblü odur ki, hər bir uşağın anlaşıq atası öz uşağının təlim və tərbiyə üçün məktəb müdirinin yanına aparanda, uşağın yanında dediyi birinci söz bu olur: "Molla, bu oğlumu sənə tapşırıram. Əti sənə, sümüyü mənim. Ona yaxşı tərbiyə ver. Müəllim də, adətən, belə cavab verir: "Arxayın ol, çubuq və falaqqaya həmişə onun gözünün qabağında olacaqdır!"

Bu cür tərbiyədən sonra uşaqlar boya-başa çatdıqda, onlardan nə kimi insanlıq, mərifət, nəcib əxlaq və əqli inkişaf gözləmək olar? Ən dəhşətli də budur ki, İranda vəzirü-üləma adlandırılan xalq maarif naziri bu hərəkətləri məktəb müdirələrinə qadağan etmir..."

Əyalətləri, əsasən, heç bir savadı olmayan nadan şahzadələr idarə edir, rüsvayçı köləlik vəziyyətində olan xalq onların qarşısında öz sudaqətini aşığıdakı qayda üzrə ifadə edir..."

Şahzadələr məclisin yuxarı başında oturur, qalan camaat isə (istər əmir olsun, istər adi adam) onların hüzuruna daxil olanda təzim edir, əl-əl üstə durur və gözəyir ki, şahzadənin ağzından nə çıxacaq; o danışmağa başlayan kimi hər tərəfindən "bəli, bəli" səs-dəsi yüksəlir..."

Bu şahzadələr küçələrdən keçəndə fərraşlar qabağa düşüb ara vermədən xalqa çığırırlar: "Berəvid!.. Berəvid!.. (Çəkilin!.. Çəkilin!..)"

Əgər bir biçərə yoldan cəld kənar olmasa, fərraşların kötəyinə və dəyə-nəyinə düşür. Despot zülmündən və puç əqidələrin təsiri altında öz sağlam düşüncəsini itirmiş kütbeyn xalq, əsla, dərək edə bilmir ki, insan kimi heç nəyi-

lə ondan fərqlənməyən, savadsızlıqda və nadanlıqda ona bərabər, əxlaq cəhətdən isə ondan qat-qat aşağıda dayanan bu vücudların nə üçün belə səlahiyyətləri olmalıdır ki, onlar gələndə, bu, gərək yoldan kənar olsun? Aya, olmaya bu, məhz o səbəbdir ki, onlar təsadüf nəticəsində, mənəbli valideynlərdən törəyiblər?

Xalq başa düşə bilmir ki, bunların nə üçün belə üstünlüyü olmalıdır. Bəyem, bunlar bizim can və malımızı qoruyurlarmı? Yox! Bunlar bizim sərhədləri düşməndən saxlayırlarmı? Yox! Bunlar bizim əsirləri türkməndən xilas edirlərmı? Yox! Bunlar bizim oğul və qızlarımızı tərbiyəçilik edirlərmı? Yox! Bunlar bizdən ötrü şəfəxanalar və mədrəsələr açıblarmı? Yox! Bunlar bizim ticarətimizi və sənayemizi tərəqqiyə aparırlarmı? Yox! Bunların vasitəsilə biz xarici məmləkətlərə ehtiram tapırıqmı? Yox! Bunların himayəsi altında bizi məmləkətin daxilində quldurlardan xilas oluruqmı? Yox! Və ən nəhayət, bunların köməyi ilə biz bu miskin vəziyyətdən qurtuluruqmı? Yox! Bəs onda bunların varlığı nəyə lazımdır? Bunların varlığı ona lazımdır ki, bizim qazandığımızı və öz mülkümüzə yer altından tapdığımızı az, yaxud çox qızıl və gümüşü əlimizdən alsınlar; əgər biz özbaşınalığa etiraz etsək, başımıza hər növ müsibətlər açsınlar..."

Ey əhli-İran, əgər sən azadlığın ləzzətindən və insan hüquqlarından xəbərdar olsaydın, belə rüsvayçılığa, belə rəzalətə razı olmazdın; son tərəqqiyə və elmlərə can atıb mason klubları açardın, qəzetlər yapardın, birləşmək vasitələri əldə edərdin. Sən ədədə və qüdrətdə despotdan qat-qat artıqsan. Sənə ancaq həmrəylik və yekdillik lazımdır ki, revolyusiya edib zülməndən xilas olasan. Əgər ittifaq yaratmağa özündə güc tapsan, onda özünə bir fikir çəkərdin, özünü puç əqidələrin təsirindən və despot zülmündən xilas edərdin..."

...Səltənətin davamı və sülalənin möhkəmliyi millətin elmlilik dərəcəsinə və onun puç əqidələrdən azad olmağından asılıdır. Padşah gərək özünü öz məmləkətində mason klubları açsın və toplanış yerləri yapsın, millətlə birlik yaratsın, milləti ilə bir düşünüb-daşsın. Məmləkəti yalnız özünün mali bilməsin, özünü yalnız millətin vəkili hesab etsin. Xalqın iştirakı ilə qanunlar yaratsın, parlament təsis etsin, bütün hərəkətlərində qanunu rəhbər tutsun və heç bir işdə özbaşınalığa yol vermək ixtiyarında olmasın. Yeni mütərəqqi məslək sahibi olub sivilizasiya dairəsinə qədəm qoysun..."

Şərqdə insan hüquq və azadlıqlarını təmin etmək üçün din praktikasının islahatı və maarifçiliyin reallaşdırılması zərurətinə toxunan M.F.Axundzadə yazır: "...Hörmətli qardaşım! Bunu bil-məlisən ki, hər bir din üç müxtəlif əməldən ibarətdir: etiqad, ibadət və əxlaq. Hər dinin icad olunmasında əsl məqsəd üçüncü əməldir, yəni əxlaqdır. Birinci iki əməl isə yalnız bu üçüncüsünün - əxlaqın əldə olunmasına xidmət edir. Avropa və Amerika məmləkətlərində elm və təhsil gözəl əxlaq qazandırdı üçün daha etibarlı vasitə olduğundan, etiqad və ibadətə, əsla, ehtiyac qalmır. Lakin Asiyada elm və təhsil inkişaf etməmişdir və bu cəhətdən də ilk iki əməl, yeni etiqad və ibadət saysız-hesabsız qollara ayrılmışdır ki, dinin

başlıca məqsədi - əxlaq bu cəhətdən büsbütün unudulmuş və elmə, təhsilə yol tamamilə qapanmışdır..."

...Hər bir din etiqad, ibadət və əxlaqın cəmindən yaranır. Dinin əsas məqsədi əxlaqdır. Etiqad və ibadət əxlaqla müqayisədə yardımçı səciyyə daşıyır.

Biz elə bir xəyali varlıq nəzərdə tutmalıyıq ki, o, ən gözəl əxlaqa, əzəmətə, gözəlliyə, qüdrətə, nəcibliyə, dəyanətə malik olsun, sitayişə və pərəstşə layiq olsun ki, biz əxlaq sarıdan ona oxşamağa can ata və bu cür varlığı bütün Yer kürəsinin Allahı, Kürreyi-ərzini yaradanı adlandıraq. Belə bir şəxsiyyəti nəzərdə tutmaqla və onu sitayiş və pərəstşə layiq bilməklə, biz sitayiş və pərəstşə mərasimlərini icra etməliyik: namaz, oruc, Həcc, zəkat və s. Biz bu cür varlığı nəzərdə tutduqdan və onun şərəfinə ayinlərini icra etməyə başladığımızdan sonra onun mərhəmətinə ümid etməli, onun qəzəbindən qorxmalı və onun gözəl əxlaqını təqlid etməliyik. Buna görə biz heç bir günaha yol verməməliyik ki, onun mərhəmətinə layiq olaq və qəzəbinə düşər olma-yaq. Avropa və Amerika ölkələrinin əksəriyyətində elmin yayılması və inkişafı insanları hər cür dinlərin ikinci dərəcəli şərtlərindən - etiqad və ibadətdən azad etmişdir. Lakin Asiyada elmlər geniş yayılmamışdır və buna görə burada göstərilən şərtlər hər hansı bir dinin yeganə mənası olan gözəl əxlaqa qoşulmaq vasitəsi kimi qalmaqdadır."

Liberalın əxlaq kodeksinə dair o yazır: "İnsanların yeddi vəzifəsi vardır. Əgər insan bütün bu vəzifələri yerinə yetirirsə, bu halda, kamil insan sayılır, əgər bunların bir hissəsini yerinə yetirirsə, natamam insan sayılır; əgər o, bu yeddi vəzifənin heç birinə əməl etmərsə, deməli, insan qismindən çıxır və heyvan qisminə daxil olur.

Birinci vəzifə bundan ibarətdir ki, insan pis əməllərdən uzaq olsun. İkinci vəzifə xeyir işlər görməkdir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmaqdır.

Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaqdır. Beşinci vəzifə elm yolu ilə getməkdir.

Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmaqdır.

Yeddinci vəzifə ondan ibarətdir ki, insan öz qüvvəsi və imkanı daxilində, onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri arasında qanuni hüquqlarının müdafiəsi üçün mübarizə aparsın."

Konstitusiyası və İnsan Hüquqlarına dair M.F.Axundzadə yazır: "Yek kəlməni başdan-ayağa oxudum. Misilsiz kitabdır, gözəl yadıqardır və faydalı nəsihətdir. Lakin ölmüş millət üçün yazılmışdır. Məgər İranda nəsihətə qulluq asan varmı? Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalıma zülmü tərgitdirmək üçün ona nəsihət etmək lazımdır, sonra gördülər ki, nəsihət zalımın təbiətinə qətiyyə təsir etmir. Buna görə millətin özü dinin maneəsini dəf etmək ilə elmlərdə inkişaf etməyin, həmrəyliyin faydasını anladı və birləşərək zalıma müraciətlə söylədi: "Səltənət və hökumət büsətindən əl çək!.. Bundan sonra sizin kitabınızda danışılan ümumi üsul-idarə və ədalət mühakiməsinin icraatı üçün öz Konstitusiyonunu yaratdı. Aya, sizin millətiniz də zalıma "səltənət və hökumət büsətini-



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

dan əl çək deməyi bacaramı? Heç vaxt!"

Sonra siz ədalətli idarə üsulundan söhbəti açaraq, şəriət ehkamina istinad edirsiniz. Çox yaxşı! Baxaq görək, aya, şəriətin özü ədalət çeşməsidir, ya yox?

Əgər şəriət ədalət çeşməsi isə, Konstitusiyonun üçüncü əsası olan hüquq bərabərliyini mühkime proseslərində icra etməlidir, hüquq bərabərliyi yalnız kişi tayfasına məxsusdur? Şəriətin nə haqqı var ki, qadın tayfasını hicab ayəsi vasitəsilə əbədi zülmə məhkum edir, onları ömrü boyunca bədbəxt edir, həyat nemətlərindən məhrum edir?..

Əgər şəriət ədalət çeşməsi isə, o, Konstitusiyonun üçüncü əsası olan şəxsi azadlığı icra etməlidir. Belə halda şəriət, hətta islamiyyətin qəbulundan sonra da bütperəstlərdən və müşriklərdən qul və kənzləri alıb-satmağa nə üçün icazə verir? Məgər bu, ən alçaq zülm deyilmi və azadlığa zidd deyilmi?

Keçmişdə Avropa xristianları Tövrətin fitvasına əsaslanaraq, bütperəst və müşrik qullar və kənzlər alıb-satmağı məqbul sayırdılar və deyirdilər ki, Musa bütperəstlərin və müşiklərin alınıb-satılmasını halal, hətta vacib hesab etmişdir... O tərəfdən ingilis qalxaraq dedi ki, Musa başa düşmürdü ki, bütperəstlər və müşriklər də bizim kimi insandırlar, bizim qardaşımızdırlar. Etiqad ayrılığına görə, insan növü azadlıq hüququndan məhrum ola bilməz. Buna görə də qul və kənzləri alıb-satmağı köhnə və yeni dünyanın hər guşəsində qəti qadağan etmişlər. Rus dövləti də bu yaxınlarda Xivədə özbəklərlə bağladığı sazişin birinci şərti olaraq qul və kənz alverinin qadağan edilməsi və

ölüm cəzasının ləğv edilməsi məsələsinə ortaya qoymuşdu.

Əgər şəriət ədalət çeşməsi isə, Konstitusiyonun dördüncü əsasını həyata keçirməlidir. Bu surətdə "zina etmiş kişi və arvadın hərəsinə yüz taziyə vurulsun nə deməkdir? Tutaq ki, bir azad kişi ilə bir azad qadın evlənmək qeydi olmadan, hər iki tərəfin razılığı ilə bir-birləri ilə cinsi əlaqədə olublar. Soruşulur: hansı haqla şəriət onların hər birinə yüz şallaq vurdurur? Məgər bu, azadlığa və deməli, insanın onun toxunulmazlığına zidd və ədalətə müxalif deyilmi? Əgər bu ayədən şəriətin məqsədi şərəf və namusu qorumaqdırsa, bu ayə əri olan qadın ilə arvadı olan kişinin zina etməsinə aid olmalıdır. Bu qanunu azad kişi və azad qadın haqqında icra etmək zülmüdür. Əgər o kişi və qadının namusu öz əməlləri üzündən bada gedirsə, bunun fikrini onların özləri çəkməlidirlər. Onların namusunu qorumaq istəyən şəriətin müdaxiləsi onların azadlıq və şəxsiyyətinin toxunulmazlığı hüququndan məhrum edir..."

Lakin şəriət bəzi adamların əmlakının toxunulmazlığı üçün "oğurluq edən arvad və kişilərin əllərini kəsin" qanununu tətbiq edir - hətta bu oğurluq dinarın dördüdə biri qədər olsa da. Məlumdur ki, oğru özünü dolandırmadaq acizlik çəkdiyi üçün oğurluğa əl atır. Əgər onun əli kəsilsə, aydındır ki, həyatını təmin etməkdə daha çox aciz qalacaqdır. O zaman ya təkrarən oğurluğa əl atmalıdır, ya acından ölməlidir. Buna görə də, insanın əlini kəsmək həqiqətdə bir insanın həyatını təhlükəyə salmaq deməkdir."

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar

Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində ?-hidroksiyağ turşusu olan vasitələr hipertoniya xəstəliyini normallaşdırmağa bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidrogen turşusudur.



AZƏRTAC "MedDaily"yə istinadla xəbər verir ki, orqanizmə külli miqdarda duz daxil olması ?-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.

Siçovullar üzərində aparılan eksperiment göstərib ki, qaraciyərdə ?-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır. Mütəxəssislər hipertoniya xəstəliyində ?-hidroksiyağ turşusunun qıtlığını üzə çıxarmağa, hipertoniyanın müalicəsi üçün nə qədər turşu tələb olunduğunu və bunun digər orqanlar üçün nə dərəcədə təhlükəli olduğunu müəyyən etməyə ümid bəsləyirlər.

"Nar" Tərtərdə 4G şəbəkəsini qurdu

Ölkənin ən gənc mobil operatoru olan "Nar" yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.

Hazırda "Nar" 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri "Nar" 4G şəbəkəsi ilə əhatə olunub. "Nar" il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ü keçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isə mobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasını istifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini genişləndirməyi nəzərdə tutub.



4G keyfiyyəti ilə yanaşı, "Nar"-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. "Nar" 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytıdan əldə edə bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar" şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications" keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

SƏS

Son səhifə

23 oktyabr

Kriştiano Ronaldodan yeni rekord!

Futbol üzrə İtaliya A Seriyasının 9-cu turunun "Genoa" ilə oyununda (1:1) fərqlənən İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 400 qol vuran ilk oyunçu kimi futbol tarixində yeni rekordla imza atıb. TASS informasiya agentliyi xəbər verir ki, bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub. Kriştiano Ronaldonun adı builki "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır. Xatırladaq ki, Ronaldonu bu göstərici üzrə 389 qolla "Barselona"-nın hücumçusu Lionel Messi izləyir.



"Neftçi" - "Qarabağ" oyunu tez başlayacaq



Topaz Premyer Liqada 9-cu turun oyunlarının vaxtı müəyyənləşib. Qol.az-ın "CBC Sport" telekanalının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, oktyabrın 27-də start götürəcək turun ilk oyununda "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Oktyabrın 28-də isə, "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq. Turun mərkəzi qarşılaşması hesab edilən "Neftçi" - "Qarabağ" matçı isə saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması "El-Klassiko"-nun - "Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"-da canlı yayımlanması ilə bağlıdır.

"Barselona" Ernesto Valverde ilə müqaviləni yeniləyib

"Barselona" futbol klubu baş məşqçi Ernesto Valverde ilə müqaviləni yeniləyib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müqaviləyə əsasən 54 yaşlı mütəxəssis 2020-2021-ci il mövsümünün sonunadək vəzifəsində qalacaq. Qeyd edək ki, Ernesto Valverde ötən mövsüm "Barselona" klubu ilə ikiillik müqavilə imzalayıb. Bu müddətdə klub İspaniya çempionatının və kubokunun qalibi olub.



Mark Markes növbəti dəfə "MotoGP" sinfində dünya çempionu olub



"Repsol Honda" komandasını təmsil edən İspaniyalı motoyürüşçü Mark Markes oktyabrın 21-də keçirilmiş Yaponiya Qran-Prisində qələbə sayəsində yeddifə dünya çempionu və beşinci dəfə "MotoGP" sinfində ən yaxşı motoyürüşçü olub. AZƏRTAC xəbər verir ki, M.Markes əsas rəqibi Andrea Dovitsiozodan 102 xal çox toplayaraq finala hələ üç mərhələ qalmış şəxsi hesabda liderliyini təmin edə bilib. 25 yaşlı motoyürüşçü dalbadal doqquz mövsümdür dünya çempionatında çıxış edir və bu müddət ərzində "MotoGP" sinfində ən gənc beşqat çempion olub.

Marselo "Yuventus"a keçir?

"Real"-ın futbolçusu Marselo komandanı tərk etməyə hazırlaşır. Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi klub rəhbərliyi ilə görüşərək qışda "Yuventus"a keçmək istədiyini bildirib. Braziliyalı futbolçu yaya qədər gözləmək fikrində olmadığını deyib.

Marselonun Turin klubunda oynamaq istəməsinin yayda "Yuventus"a keçən sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə də bağlılığı var.

İtaliya mətbuatı "Real"-ın prezidenti Florentina Perezin komandanın uğursuz çıxış etdiyi bir vaxtda aparıcı futbolçunun bu istəyinə qarşı çıxdığını, lakin Marselonu fikrində daşıdırma bilməyəcəyini yazıb. Qeyd edək ki, Braziliya millisinin üzvü 2007-ci ildən Madrid klubunda çıxış edir.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs"-in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SİA və AZADİNFoRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500